

YENİ AZƏRBAYCAN

<http://www.yeniazerbaycan.com>

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir



Uşaqlar arasında yayılan mövsümi infeksiyalar

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında geniş yayılan mövsümi infeksiyalar və əlamətlərini açıqlayıb.

Nazirlikdən verilən məlumataya görə, ekspert bildirib ki, hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir. Bu xəstəliklərin hər birinin özüne xas xüsusiyyətləri var:

“Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksiyon xəstəliyidir. Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıq kimi şikayətləri olur.

Adenovirus isə hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksiyon xəstəliyidir. Bu zaman isə şikayətlər hər nə qədər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır. Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntı, öskürək, gözlərdə qızarıqlıq (konjunktivit) kimi əlamətlər olur.

Influenza (qrip) virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılışır. Influenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Aniden başlayan yüksək hərarət ($38^{\circ}\text{S}-39^{\circ}\text{S}$), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sü-

mük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedisi əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddəti müəyyən qədər köskinləşmə və ağrılaşmalar görülə bilər”.

Ekspert deyib ki, infeksiyaların hər üçündə yanaşma simptomatikdir:

“Müalicə yalnız əlamətlərə uyğun toyin olunur. Rotavirus və adenovirusun müalicəsi zamanı əsas məqsəd dispeptik əlamətləri aradan qaldırmak və herarəti salmaqdır. Valideynlər tövsiyəmiz odur ki, belə hallarda qızdırıcıları salan dərmanlardan istifadə etsinlər və bol maye qəbulunu təmin etsinlər. Əgər uşaqa qızdırmasalı dərmanlara tabe olmayan temperatur, maye itkisi-nə bağlı olaraq halsızlıq, yorgunluq, iştahsızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir.

Influenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməye başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlerində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutquluğunu aradan qaldırmak, bol maye qəbulu və istirahəti təmin etmək vacib şərtlərdəndir. Bundan əlavə, valideynlər həkimlə mütəmadi əlaqə saxlamalıdır. Bilməlisiniz ki, qripin başlangıcında fəsadların inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yalnız fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin

ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən toyin olduğu qayda ilə qəbul edilə bilər”.

Həkim əlavə edib ki, immunitetin yaranması üçün peyvənd nə qədər önemlidirsə, qidalanmanın da yetərli və balanslı olması bir o qədər önemlidir:

“Yetərsiz və balanslaşdırılmamış qidalanma infeksiyon xəstəliklərə yoluxma riskini artırır və xəstəliyin gedisi artırır. Nəzərə alınması ki, xəstəlik dövründə uşaqlarda iştahsızlıq olur. Valideynlər tövsiyə edirik ki, bu barədə bir qədər səbrli olsunlar.

Əsas məqsəd maye və mineral

balansı təmin etməkdir. Xüsusi də rotavirus, adenovirus zamanı daha böyük uşaqların qida rasionlarından ətli, yağılı, qızarmış və çətin mənim-sənən qidalar çıxarılmalıdır. Buğda unundan hazırlanmış çörək, yağısız ət, qatıq, meyvə və torəvəz kimi əlavə şəker qatqısı olmayan yumuşaq qidalar rasiona daxil edilməlidir.

Meyvə və torəvəzdə olan A vitamini hüceyrələrin yenilenməsini təmin edir. C vitamini isə xəstəliklərə qarşı müqavimət formalaşdırır. Bu səbəbələ A və C vitamini ilə zəngin kök, brokoli, kabak, kələm kimi torəvəzler, meyvələrdən isə portagal, naringi, alma, qreyfurt seçiləlidir. E vitamini də güclü antioksidant olduğu üçün immun sistemə müsbət təsir göstərir. Yaşlı torəvəzlər, brokoli, ispanaq, findiq, fistiq, badam və s. kimi qidalarda E vitaminının dəyəri olduqca yüksəkdir.

Bədən temperaturunun sabit saxlanılması və infeksiyon toksinlərin orqanizmdən xaric olunması üçün 1.5-2 litr maye qəbulu olmalıdır. Temperaturun qalxdığı dövrlərdə maye qəbulu artırılmalı və bədən yetərli enerji ilə təmin olunmalıdır. Enerji qaynağı kimi bəsət karbohidratlar olan rafinə edilmiş şəkər



və şəkerli qidalar yerinə taxıl məhsullarına daha çox üstünlük verilməlidir.

Yetərli və balanslı qidalanma deyikdə 4 qida qrupunun birlikdə qəbul olunması önemlidir: süd və süd məhsulları; qırmızı ət, toyuq, balıq; makaron, düyü, bulğur, qarğıdalı və s; meyvə və torəvəz”.

Mütəxəssis vurğulayıb ki, payız və qış mövsümlərində qrip virusuna daha çox rast gəlinir: “Hər bir halda bu dövrlərdə insanların sıx olduğu məkanlarda olmamağa çalışmaq, xəstə ilə kontakt zamanı maskadan

istifadə etmək, ümumi giyiyəna qaydalarına riyət etmək, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi vacibdir.

Bundan əlavə, uşaqların olduğu otagın havası tez-tez dəyişdirilmeli, gün ərzində on azı 45-60 dəqiqə təmiz havada olmaq lazımdır. La-

kin yoluxma sayılarını azaltmaq üçün ən effektiv qorunma üsulu peyvəndlənmədir. Peyvəndlənmə sayəsində xəstəliyin ağır keçməsi və baş verə biləcək ağrılaşmalarının qarşısını almaq mümkündür. Peyvəndin qoruyuculuğu 70%-90%-dir. Influenza virusu antigenləri hər il dəyişik olur. Bu səbəbdən keçirilən qrip xəstəliyi və vurulan peyvənd ömrü-lük immunitet yaratır. Ona görə də hər il qripə qarşı peyvənd olunması tövsiyə edirik. Əsasən oktyabr ayında təqvim immunlaşdırma tədbirləri aparılır. Hər hansı bir səbəbdən peyvəndlənməsi gecikən uşaqlara növbəti aylarda immunlaşdırma aparıla bilər. Peyvəndin qoruyuculuğu 6-8 ay davam edir. 6 aydan sonra bütün uşaqları peyvənd etmək olar.

Aşağıdakı qrupa aid olan uşaqlara isə peyvənd xüsusi olaraq tövsiyə olunur: bronx hiperaktivliyi olan və bronxial astma olan uşaqlar; ürək-ağciyər xəstəliyi olan uşaqlar; xroniki davam edən xəstəliyi olan uşaqlar; immun sistemi zəif olan və tez-tez xəstelənən uşaqlar. Bununla belə, 6 aydan kiçik körpələrə və yumurtaya allergiyası olan uşaqlara, həmçinin əvvəlki peyvəndlənmə zamanı allergik reaksiyası və yaxud peyvəndin tərkibindəki hər hansı komponentə qarşı həssaslığı olan uşaqlara qripə qarşı peyvənd edilməlidir”.